



**Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin
(KOS) klasterləşmə imkanlarının araşdırılması**

01 Sorğunun keçirildiği tarix

2021-ci il avqust

02 Respondentlərin sayı

78 KOB Subyekti

03 Sorğunun keçirilmə üsulu

sorğu platforması (google forms)

04 Əhatə dairəsi


Ölkənin şəhər və rayonları

05 Məqsəd


Ölkədə sahibkarlıq subyektləri arasında klasterləşmə sahəsində mövcud vəziyyəyin araşdırılması

Giriş


KOB subyektlərində klasterləşməni təşkil edən zəncirə daha hansılarının əlavə olunmasını istərdiniz?




KOB subyektlərində klasterləşmə prosesinin sürətləndirmək üçün atılmalı addımlar sizcə nələrdir?




KOB-klaster sertifikatını almaq üçün qanunvericilikdə müəyyən olunan tələblərlə razısınız mı?




KOB-klaster sertifikatını almaq üçün qanunvericilikdə müəyyən olunan tələblərin hansının daha da yumşaldılmasını istəyirsiniz?




KOB subyektləri olaraq klaster qurmaq üçün hansı texnoloji infrastruktura ehtiyacınız vardır?



KOB subyektləri olaraq klaster qurmaq üçün hansı sənaye infrastrukturuna ehtiyacınız vardır?



Sənaye klasterləri üçün mühəndis texniki kadrların hansı növ təlim mərkəzlərində hazırlanmasını istərdiniz?




KOB subyektləri olaraq texnoparkların fəaliyyətini necə qiymətləndirirsiniz?



ƏLA

6 subyekt
7.7 %



YAXŞI

17 subyekt
21.8 %



NORMAL

43 subyekt
55.1 %



Pis

12 subyekt
15.4 %

Sənaye klasterlərdə birgə layihələrin idarə edilməsinin uğurlu alınması üçün aşağıdakı hansı addımlar atılmalıdır?

32 %




16.7 %



23.1 %



7.7 %



20.5 %



Sənaye klasterlərində olan şirkətlərin maliyyələşmə ilə bağlı hansı problemləri görürsünüz?

2.6 %



29.5 %



29.4 %



6.4 %



2.6 %



29.5 %



Sənaye Klasterlərində hansı dövlət dəstəyinin olmasını istərdiniz?

Dövlətin ilkin vaxtlarda investor olması

41 %

Sərgilərin təşkili

9 %

Əhəmiyyətli texnoloji layihələrə dövlət zəmanətinin verilməsi

29.5 %

Digər

6.4 %

Məlumatım yoxdur

14.1 %

Sənaye klasterlərində təhcizat zəncirini tənzimləmək üçün portalın yaradılmasına münasibətiniz

əla

30.8 %

yaxşı

35.9 %

normal


14.1 %

pis


1.3 %

məlumatım yoxdur


17.9 %



Sənaye klasterlərinə ehtiyac olan proqram təminatlarının və françayzinqlərin əldə edilməsi ilə bağlı dövlətdən hansı dəstək gözləyirsiniz?



Sənaye klasterləri olaraq yerli icra hakimiyyəti orqanlarından hansı dəstəyi gözləyirsiniz?



Sənaye klasterlərində səmərəliliyin artırılması üçün monitorinqin keçirilməsinə necə baxırsınız?



Yaxşı – 34.6 %



Normal – 52.6 %




Pis – 2.6 %



Fikrim yoxdur – 10.2 %

Ölkəmizdə aqrar-sənaye klasterlərinin inkişafının iqtisadiyyatımıza sizcə hansı faydaları ola bilər?



Aqrar-sənaye klasterlərinin inkişafı üçün dövlətdən hansı gözləntiləriniz var?



Nəticə

- Sorğuda iştirak edən respodentlər KOB subyektlərində klasterləşmə prosesinin sürətləndirmək üçün qanunvericiliyin təkmilləşdirilməsini, KOB-lar haqqında dəqiq məlumatların toplanması və maraqlı tərəflər arasında paylaşılmasını bildirirlər.
- Sorğunun nəticələrinə görə KOB-klaster sertifikatını almaq üçün qanunvericilikdə müəyyən olunan tələblərlə bağlı məlumatlılıq müşahidə olunur.
- Respodentlər KOB subyektləri olaraq klaster qurmaq üçün innovasiya-texnoloji mərkəzlərinə, bina və qurğulara və digər texnoloji infraquruluğa daha çox ehtiyac olduğunu qeyd edirlər.
- KOB-klaster sertifikatını almaq üçün qanunvericilikdə müəyyən olunan sənələrin azaldılmasını, istehsalı nəzərdə tutulan məhsul çeşidində olan tələblərin daha da yumşaldılmasını bildirirlər.
- Respodentlər sənaye klasterlərinin təşkilinə müxtəlif formalarda dövlət dəstəyinin göstərilməsində maraqlıdırlar.

Təkliflər

- Klasterlərlə bağlı biznes və tənzimləyici mühitin daha da təkmilləşdirilməsi;
- KOB-ların dayanıqlı şəbəkəsinin yaradılması üçün maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi;
- Biznesin inkişafı sahəsində innovasiyaların tətbiqi, araşdırma və inkişaf layihələrinin təşviqi;
- Klasterləşmə ilə bağlı məlumatlılığın artırılması istiqamətində tədbirlərin görülməsi.

- Sənaye Klasterlərində hansı dövlət dəstəyinin olmasını istərdiniz?
- Sənaye Klasterlərində hansı dövlət dəstəyinin olmasını istərdiniz?





Təşəkkür edirik